

**Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər
Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əsasən, "nə
mühəribə, nə də sülh" qeyri-müəyyənliliyi ilə xarakterizə olunurdu. Sentya-
bin 27-də həqiqət ani yetişdi. Nəticədə, münaqişə ilə bağlı formalaşmış bir
sira illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda, bir sira həqiqətlər
praktiki baxımdan da təsdiqini tapdı.**

Birincisi, bu münaqişənin "dondurulmuş" halda olması ilə bağlı iddiaların nə qədər əsassız olduğu, eyni zamanda, təhlükəli məhiyyəti üzə çıxdı. İkincisi, "münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur" kimi, "hökəm"lərin universal xarakter daşımadığı, əksər hallarda isə beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyət təşkil etdiyi faktı təsdiqini tapmış oldu.

Eyni zamanda, beynəlxalq aləm bir daha şahidlik etdi ki, müasir dünyada güclə amili həllədici rola və statusa malikdir.

vətəndaşlarına və hərbi qulluqçulara qarşı diversiya təxribatını həyata keçirməyə cəhd etdi. Bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75 illik sessiyası çərçivəsində ümumi debtalarda çıxışı zamanı, ilk növbədə, beynəlxalq ictimaiyyəti Ermənistən təxribatçı hərəkətlərdən çəkindirməyə çağırıldı, eyni zamanda, bildirdi ki, təcavüzkarın silahla təchiz edilməsi siyasetinə son qoyulmalıdır. Prezident İlham Əliyev BMT kürsüsündən bütün beynəlxalq

altında qalması faktına dözərdi? Heç biri. Buna baxmayaraq, onlar 30 ildir ki, usanmadan həm "münaqişə ilə bağlı status-kvo vəziyyəti qəbul edilməzdür" deyirlər, həm də eyni müvəffəqiyətlə "münaqişənin hərbi həlli yoxdur" psevdopasifist tezisi beynəlxalq ictimai fikrə sırimaqla məşğuldurlar. Nəticədə, işgalçi Ermənistəndə arxayınçılıq sindromu formalaşır və işgalçi cəzasızlıq rejiminin hökm sürdüyü bir reallıqda yeni cinayətlər və təxribatlar törətməyə şirnklənmiş olur.

Bu prosesdə ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa və onun siyasi rəhbərliyi izafə "fəal"lıq nümayiş etdirir. Bəlkə də Fransa sözügedən qurumun üzvü olmasayı və ermənipərəst mövqeyini milli səviyyədə ifadə etsəydi, bu, haradəsa başa düşülən olardı. Məsələ ondadır ki, Fransa münaqişənin həllində vasitəcilik

tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupunda həmsədr kimi qalmışına heç bir mənəvi və hüquqi haqqının qalmadığını bildirir.

Bütün bu reallıqlar fonunda sanki həm də Ermənistən dövlət başçısı kimi özünü aparan Fransa Prezidenti Emmanuel Makron oktyabrın 2-də yenidən Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, növbəti dəfə atəşkəsin bərpə olunması və sülh danışqlarına başlanılması ilə bağlı mövqeyini irəli sürmüştür. Dövlətimizin rəhbərinin formalaşmış yeni şəraitdə münaqişənin həllinin imkan və perspektivləri ilə bağlı mövqeyi beynəlxalq ictimaiyyətə, o cümlədən Fransa rəhbərliyinə bəllidir. Həmin mövqeyə görə, "Biz "bunu dayandırın, biz işləyəcəyik, danışqlar aparacaq, yardım edəcəyik" kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eйтmişik. Bizim daha 30

HƏQİQƏT ANI

30 il ərzində ərazisi təcavüzə məruz qalan Azərbaycanın haqq səsini qulaqardına vuran, özünü kor, kar və lal kimi aparan dünyadan böyük dövlətləri və beynəlxalq təşkilatları bütün problemlərini kənarə qoyub, Qarabağ münaqişəsi ətrafında intensiv hərəkətlilik nümayiş etdirməyə başlayıblar. ABŞ Prezidenti Donald Tramp münaqişədən ciddi narahatlığını dilə götürür, BMT-nin Baş katibi Antoniu Quterreş, Fransa prezidenti Emmanuel Makron, Almaniyanın kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Ermənistən və Azərbaycan arasında yaranmış hərbi qarşışdırmanın tezliklə dayandırılmasına və sülh danışqlarının bərpasına dair reallıqları nəzərə almayan mövqelər ortaya qoyırlar. Tələm-tələsik analoji davranışın ilə NATO, Avropa Şurası, Avropa İttifaqı da çıxış edir. Bu davranışın şərtləndirən həllədici amil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin təcavüzkarə qarşı bütün cəbhəboyu uğurlu əks hücum kampaniyası həyata keçirməsi ilə bağlıdır. Hərbi əməliyyatların ilk saatlarında Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi: "Biz öz torpaqımızda döyüşürük, bu gün Azərbaycan Ordusu öz torpaqlarında düşmənə sarsıcı zərbələr endirir. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bizim işimiz haqqı işidir və biz qalib gələcəyik".

Ermənistən siyasi-hərbi rəhbərliyi son 3 ay ərzindəki davranışları və yaratdığı hərbi qarşışdırmaclarla, təxribatlarla bizi əks-hücumu məcbur etmişdir. Qarabağdan 100 kilometrlərlə uzaq bir ərazidə - Azərbaycanla sərhədin Tovuz istiqamətində 12-16 iyul tarixində Ermənistən törətdiyi hərbi avantüra, bu baxımdan, ilk siqnal idi. Növbəti siqnal avqustun 23-də baş verdi. Bu dəfə Ermənistən Azərbaycanın məlki

ictimaiyyətə xıtabən bildirdi ki, Ermənistən nəinki danışqlardan imtina edir, eyni zamanda, "yeni ərazilər uğrunda yeni mühəribə"yə hazırlaşır. Bu yeni mühəribədə Ermənistən Azərbaycanın böyük şəhərlərinə, mühüm məlki infrastrukturuna, o cümlədən onlarla ölkənin enerji təhlükəsizliyini təmin edən dünyadan nəhəng Səngəçal neft-qaz terminalına da hərbi zərbə endirəcəyi ilə hədələyir.

Beynəlxalq birlik Azərbaycanın dövlət rəhbərinin bu xəbərdarlıqlarından lazımı nəticə çıxarmadı. İşğalçının yerində otuzdurmadı. Prezident İlham Əliyevin oktyabrın 2-də "Öl-Cəzira" televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, "Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hissələrini təhqir etdin. Ona görə, sən bunun üçün məsuliyyət daşımalısan". Həmin mövqə hələ də yoxdur. Nəticəsi isə bəllidir. Bu münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən hansı biri 30 il ərzində torpaqlarının işgal

missiyasını daşıyan ATƏT-in Minsk qrupunun həmsədr statusunda olan 3 dövlətdən biridir. Beynəlxalq hüquqa görə, münaqişələrin tənzimlənməsində vasitəçi olan tərəf və ya tərəflər, ilk növbədə, qərəzsiz, tərəfsiz, obyektiv mövqədə olmalıdır. Reallıqda isə Fransa dövləti öz prezidentinin timsalında beynəlxalq hüquqda vasitəcililər üçün müəyyən edilmiş norma və prinsiplərə nəinki mahəl qoymur, əslində, onları ayaqlar altına atıb tapdalayır. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ərazilərini geri qaytarmasına imkan verməyəcəklərini bəyan edir. Belə həmsədr olan ATƏT-in Minsk qrupunun vasitəcilik missiyasının iflasa uğraması təcəccüb doğurmamalıdır. Elə bu səbəbdən də Azərbaycan ictimaiyyəti haqlı olaraq Fransa dövlətinin münaqişənin

il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistənə kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdarları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəsi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulinə tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqədir. Bu, mühəribəyə deyil, sülhə istiqamətlənmiş mövqədir."

Beləliklə, Ermənistən siyasi-hərbi rəhbərliyi Azərbaycan torpaqlarının işğalına son qoymağə hazır olduğunu rəsmən bildirməli, beynəlxalq zəmanət altında öhdəlik götürməli və konkret əməli addımlar atmalıdır. Yalnız bu halda Ermənistən silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən konkret zaman qrafiki çərçivəsində çıxarılması məsələsi yüksək səviyyəli Azərbaycan-Ermənistən danışqlarının predmeti ola bilər. Bu məqsədlə məlum münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsində nəzərdə tutulan erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması zamanı ilə bağlı dəqiq qrafik yenilənməlidir.

*Elman NƏSİROV,
Milli Məclisin deputati,
YAP Beynəlxalq əlaqələr,
mədəniyyətlərarası dialoq və
inteqrasiya komissiyasının katibi,
siyasi elmlər doktoru, professor*



ANİ

